

**PLANLAŞDIRMA BİBLİOQRAFİK FƏALİYYƏTİ  
STİMULLAŞDIRAN VASİTƏDİR.**

X. T. AĞAYEVA

ped. üzrə fəl. dok. baş müəllim

khuraman\_v@mail.ru

*Məqalədə informasiya əsrinin bugünkü tələblərinə cavab vermək baxımından biblioqrafik idarəetmənin mahiyyəti açılır, onun müəyyənədici funksiyalarından biri olan planlaşdırma haqqında məlumat verilir.*

*Açar sözlər: biblioqrafik informasiya, biblioqrafik idarəetmə, informasiyanın təşkili, planlaşdırma, cari planlaşdırma, perspektiv planlaşdırma.*

İnformasiyanın ondan istifadə etmək istəyən insanlara çatmasını təmin edən təşkili prosesi biblioqrafik idarəetmə adlanır və bu kitabxanaşunaslıq və biblioqrafiyasıuşnaslıqdə əsas fəaliyyətdir.

Beynəlxalq informasiyalasdırma akademiyasının akademiki, Əməkdar elm xadimi, professor A.Xələfov bu haqda yazır: "Kitabxanaların idarə edilməsi cəmiyyətin idarə edilməsinin tərkib hissəsi kimi idarəetmə elmi ilə sıx əlaqədardır, onun elmi nəticələrindən, qanunlarından, prinsiplərindən, nəzəri müddəalarından bəhrələnir, cəmiyyətin idarə edilməsində tərtib edilən metodlardan və üsullardan istifadə edir. Kitabxana işinin elmi idarəedilməsinin əsasını idarəetmə ilə kitabxana fəaliyyətinin subyekti və obyekti arasındaki dialektik qarşılıqlı əlaqə təşkil edir."

İndiki şəraitdə hər bir kitabxananın xidmət etdiyi oxucu qruplarının elmi biliklərə olan böyük ehtiyacı kitabxanalarda idarəetmə işinin inkişafını və elmi təşkilini zəruri edir. Ayrı-ayrı kitabxanalarda biblioqrafik fəaliyyəti düzgün istiqamətləndirmək idarəetmə sistemlərinin əsas vəzifəsidir. İdarəetmə aparatına verilən başlıca tələblər bunlardır: səriştəlilik (işi bilmək) işgüzarlıq (iş aparmaq bacarığı), elmi və inzibati cəhətləri əlaqələndirmək, sistemlilik, idarəetmə kadrlarının hazırlanması və təkmilləşdirilməsi yolları.

İdarəetmə əməliyyatlarının toplusu idarəetmə prosesini təşkil edir. Hər bir obyektin səciyyəvi xüsusiyyətlərindən asılı olaraq idarəetmə prosesləri müxtəlif olur, bununla bərabər həmin proseslərin ümumi qanuna uyğunluqları da var. İdarəetmə prosesi insan fəaliyyətinin bir növü olub, hər hansı bir kollektiv üzvləri arasında məqsədyönlülük və razılığı təmin etmək vacibliyindən irəli gelir.

İdarəetmə informasiya ilə qırılmaz şəkildə əlaqədardır. Məhz onun vasitəsi ilə idarəedən ilə idarə olunan arasında əlaqə yaradılır. Ayrı-ayrı yarımlar sistemlərin fəaliyyəti haqqında idarəetmə orqanlarına vaxtaşırı, müntəzəm məlumat verilir.

Biblioqrafik fəaliyyətin təşkilində, inkişafında, informasiya mənbələrinin yaradılmasında, informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq müasir texnologiyanın tətbiqi istiqamətlərini nizama salan mərkəzlərdən biri də idarəedici müəssisə və təşkilatlardır.

Azərbaycanda kitabxana işinin dünya dövlətləri səviyyəsinə qaldırılması məsələsi dövlətin önmə verdiyi prioritet sahədir. 2008-ci il, 06 oktyabr tarixində qəbul olunmuş "Azərbaycanda kitabxana-informasiya sahəsinin inkişafına dair Dövlət Programı"nda respublikamızın kitabxana sistemi qəşidən cəmiyyətin informasiya təminatının həyata keçirilməsi, müasir texnologiyaların tətbiqi və digər önməli vəzifələr qoyulur. (1)

Müasir dövrdə biblioqrafik proseslərin yerinə yetirilməsi sahəsində müyyən nailiyyyətlər əldə edilməsi üçün idarəedici müəssisə və təşkilatların rolu və şəhəriyyəti böyükdür. Onlar kitabxanalarда aparılan biblioqrafik fəaliyyətin həm biblioqrafiyalasdırma (biblioqrafik informasiya mənbələrinin yaradılması) və həm də biblioqrafik xidmət (biblioqrafik informasiyanın oxuculara çatdırılması) sahələrinin intensivləşdirilməsi, gələcək perspektivlərinin müyyənləşdirilməsi üçün müxtəlif tədbirlər həyata keçirirlər.

Kitabxanalarda biblioqrafiya işinin təşkili və müxtəlif aspektlərini nizama salan rəsmi sənədlərin qəbulu, eləcə də müxtəlif biblioqrafik iş proseslərinə dair plan formalı, təlimatlar və uçot nümunələrinin tətib ediləb, kitabxanalar arasında yayılması da biblioqrafik işin müvəffəqiyətlə həyata keçirilməsinə öz müsbət təsirini göstərir. Belə ki, bütün kitabxanalar vahid qayda, təlimat və uçot formaları əsasında işləyir ki, bu da kitabxanalarda aparılan biblioqrafik iş proseslərinin planlaşdırılması, uçot və hesabatının dəqiq yerinə yetirilməsinə və onlara vahid nəzarət edilməsinə imkan yaradır.

İdarəetmə funksiyasının məzmunu idarəetmə obyektindən çox asıldır. Hər bir halda idarəetmə funksiyasının tərkibi, idarə olunan sistemdə baş verən hər bir dəyişikliyi qarşı vaxtında öz münasibətini bildirməyi bacarmalıdır.

Kitabxanalarda biblioqrafik fəaliyyətin idarəolunmasının funksiyaları aşağıdakılardır: planlaşdırma, biblioqrafik işin təşkili, nəzarət, uçot və tənzimləşdirmə. (2)

Adları çəkilən bütün bu funksiyalar bir-biri ilə qarşılıqlı əlaqəyə malikdirlər. Belə ki, planlaşdırma, nəzarət, uçot və nizama salmaq, işi təşkil etməyi tələb edir. Eləcə də təşkilati prosesi plansız qaydaya salmaq mümkün deyil. Bütün bu məsələlər biblioqrafik fəaliyyətin idarəolunmasında mərkəzləşmiş kitabxana sistemlərində və ya respublika kitabxanalarında eyni ola bilməz. Kitabxananın təşkilati quruluşundan asılı olaraq biblioqrafik fəaliyyətin idarəolunması da ona uyğunlaşdırılmalıdır.

İdarəetmənin müyyənədici funksiyalarından biri planlaşdırmadır. Qalan funksiyaların yerinə yetirilməsində biblioqrafik fəaliyyətin əldə olunan nailiyyyətlərinin nəticəsi planda verilmiş məsələlərdən çox asıldır. Professor

X.İsmayılov yazar: "Planlaşdırma kitabxana menecmentinin əsas ümumi funksiyası olmaq etibarilə cəmiyyətdəki kitabxana-informasiya proseslərinin ümumi vəziyyətini müyyən edir, əhaliyə kitabxana xidmətinin inkişafını təmin edən mənbələri, amilləri müyyənəşdirir, onların təşkili formaları və metodlarını formalasdırır".(6,s.46)

Kitabxanalarda biblioqrafik fəaliyyətin planlaşdırılması əməyin təşkilini yüksəldir. Eyni zamanda uçot və hesabat işlərinin proseslərinə sistemli nəzarət edir. Hər bir kitabxanada biblioqrafik iş əvvəlcədən tətib olunmuş plan əsasında aparılır. Biblioqrafik proseslərin planlaşdırılmasının dəqiqliyi və elmi cəhətdən əsaslandırılması kadrların düzgün yerləşdirilməsini, kitabxana işçiləri arasında optimal vəzifə bölgüsü aparılmasını, maddi-texniki və maliyyə ehtiyatlarından səmərəli istifadə olunmasını təmin edir. Kitabxananın ümumi işində olduğu kimi biblioqrafik işin planlaşdırılması da ümumi prinsiplərə əsaslanır. Bu prinsiplər elmi cəhətdən əsaslandırılma və direktivlikdir. Planlaşdırılan işin elmi cəhətdən əsaslandırılması kitabxananın real şəraitini və imkanlarını hesaba almağı, biblioqrafik nəzəriyyə və təcrübənin nailiyyyətlərindən istifadə etməyi, mütərəqqi texnologiyanın və qabaqcıl iş təcrübələrinin tətbiqini nəzərdə tutur. Bir-biri ilə bağlı olan proseslər üzrə iş planlarının yekdiliyini də təmin etmək vacibdir. Lakin bu zaman kitabxananın həmin proseslərdə çalışan mövcud işçi ştatının imkanları nəzərə alınmalıdır.

Rəhbərlik tərəfindən təsdiq edilmiş plan sözsüz yerinə yetirilməsinə tələb edən direktiv sənəd qüvvəsinə malik olur. Yalnız rəhbərliyin icazəsi ilə müvafiq dəliller olduqda-planda dəyişikliklər və əlavələr edilə bilər. Yeni ictimai şəraitdə əlaqədar olaraq cəmiyyətimizin bütün sahələrində olduğu kimi kitabxana işi sahəsində də planlaşdırma tamamilə yeni məzmun və şəhəriyyət kəsb etmişdir. Bütün sosial institutlar kimi kitabxanalar da müvafiq plan əsasında işləməlidir. Sadəcə olaraq hazırkı şəraitdə planlar bütün ideoloji tabeliyi aradan qaldırmaqla tətib edilməlidir. Bu baxımdan kitabxananın işinin planlaşdırılmasının müvafiq prinsipləri, ona verilən tələbələr müasir şəraitə uyğun olaraq yeni xüsusiyyətlər kəsb etməklə öz şəhəriyyətini saxlaşdırmaqdadır.

Bələliklə, müasir şəraitdə kitabxanalarda biblioqrafiya işinin planlaşdırılmasında respublikanın tam milli müstəqilliyyə malik olması ideyası əsas götürülməli və bütün plan göstəriciləri bu ideyanın həyata keçirilməsi istiqamətində tətib edilməlidir. Planlaşdırında real şərait və kitabxananın imkanları nəzərə alınmalı, bütün göstəricilər dəqiq hesablanmalı və bir-biri ilə əlaqələndirilməlidir. Kitabxanaların iş təcrübəsində uzun illərdir ki, planlaşdırmanın iki növü formalasmışdır - perspektiv və operativ. Daha uzun müddətə tətib edilən perspektiv plan ümumi xarakter daşıyır və kitabxananın biblioqrafik fəaliyyətin inkişafı ənənəsini eks etdirir. Orada soraq-biblioqrafiya aparatının tekmilləşdirilməsinə dair əsas tədbirlər, tətib olunması

planlaşdırılan bibliografik vəsaitlərin xarakteri və mövzusu, bibliografik-informasiya xidmətinin inkişafı və s. göstərilir. Hər il həyata keçirilən operativ-cari planlaşdırma bütün kitabxanalar üçün vacibdir. Bibliografik işin planı kitabxananın ümumi illik planının bir bölməsindən ibarətdir. Orada bibliografik fəaliyyətin bütün istiqamətləri, işin həcmi, icra müddəti və konkret icraçılar müəyyənləşdirilir.

Xüsusi kitabxanalar üçün xidmət etdikləri müəssisə və təşkilatların konkret elmi və istehsalat planlarını öyrənmək olduqca vacibdir. Onlarda təkçə problem deyil, ham də yeni texnikanın, texnologiyanın tətbiqi müddəti, texniki tədbirlər, elmi-tədqiqat və təcrübə-konstruktur işlərinin yerinə yetirilməsi mərhələləri eks olunur.

Adları çəkilən materiallara yanaşı keçən ilin nəticələri və cari ilin planını səciyyənləndirən əsas illik göstəricilər təhlil olunur. Təhlil zamanı nəinki miqdard göstəricilərinə diqqət yetirmək lazımdır, hətta işdə olan müsbət cəhətləri və çatışmazlıqları, plandan kənara çıxma hallarını və onların səbəblərini aşkar etmək lazımdır ki, növbəti ilin planının tərtibində onlar nəzərə alınınsın.

Kitabxananın ümumi illik planı: kitabxananın növbəti ilde əsas vəzifələrinin ifadəsini, müvafiq bölmələr üzrə konkret işin rəqəm göstəriciləri ilə siyahısını eks etdirən mətn hissəsindən; plan şərh edən qeydən ibarətdir. Metodiki mərkəzlər tərəfindən müxtəlif tipli kitabxanalar üçün plan forması və planlaşdırılan göstəricilərin eks olunmasına dair tövsiyələr işlənmişdir.

Kitabxanalarda bibliografik iş aşağıdakı əsas istiqamətlər üzrə planlaşdırılır: (2)

- Bibliografik informasiya xidməti
- Soraq-bibliografiya xidməti
  - Bibliografik vəsaitlərin tərtibi və oxucularla işdə onlardan istifadə olunması
  - Oxuculara kitabxana-bibliografiya biliklərinin təbliği
  - Kitabxanalara bibliografik iş məsələlərinə dair metodiki köməklik
  - Kitabxananın elmi-tədqiqat işində iştirak etmək
  - Bibliografik bölmə işçilərinin ixtisaslarını artırmaq

Xüsusi bibliografiya şöbəsi olmayan məhəlli səciyyəli kitabxanaların planlaşdırılmasında soraq-bibliografiya aparati ilə iş, soraq-bibliografiya və informasiya xidməti, kitabxana-bibliografiya biliklərinin təbliğini məsələləri öz əksin tapır. Bibliografik işin planlaşdırılmasında ayrı-ayrı proseslərin ehtimallılıq xarakterindən irəli gələn məlum çətinlikləri vardır. Birinci növbədə bu, soraq-bibliografiya xidməti işinə aididir. Ona görə müxtəlif tipli bibliografik arayışların miqdarını planlaşdırarkən bir qayda olaraq ayri-ayri oxucuların, təşkilat və idarələrin sorğularının mövzusuna təsir edə biləcək

bəzi zahiri amillər nəzərə alınmaqla əvvəlki ildə əldə edilmiş səviyyədən noticə çıxarırlar.

Kitabxanada illik plan üç hissədə tərtib etmək məsləhət görülür. Birinci hissədə yəni mətn hissəsində şöbənin il ərzində qarşıda duran vəzifələri izah edilir. İkinci hissədə əsas göstəricilər cədvəl şəklində verilir. Üçüncü hissədə isə bibliografik proseslərin siyahısı göstərilir. Bibliografik fəaliyyətin idarə olunması nöqtəyi-nəzərətə planın üçüncü hissəsi daha böyük əhəmiyyətə malikdir. Burada hər bir bibliografik prosesin yerinə yetirilmə norması, vaxtı və ümumi hacmi qeyd edilir. Illik planın məhz bu hissəsi planlaşdırılmış sənəd rolunu oynayır və bibliografik proseslərin idarə olunmasında əsasdır.

Planlaşdırma işin həcmini düzgün müəyyənləşdirir və bibliografik prosesin ümumi məzmununa sərf olunacaq əməyin hesablanmasına imkan yaradan normalar əsasında həyata keçirilir. Hər bir kitabxana müvafiq metodiki mərkəzin, təbeçilik mənsubiyyətli kitabxanaların özünəməxsus spesifik işlərini nəzərə almaqla öz şəbəkəsi üçün hazırladığı normalardan istifadə edir. Az işçi ştatına malik olan kitabxanalar üçün adətən birləşmiş proseslər üzrə kompleks normalar işlənilir. Hər hansı bir proses üçün vaxt normaları olmadıqda onların bilavasita kitabxanada təcrübə qoymaq yolu ilə müəyyənləşdirir və ya başqa böyük kitabxanaya tövsiyə edilən əməliyyatlar üzrə normalar təhlil olunmaqla hesablanılır.

Planlaşdırmanın qarşısında duran tələblərdən biri proseslərin dəqiq müəyyənləşdirilməsindən ibarətdir. Plan o zaman real olur ki, nəzərdə tutulan işin həcmi bibliografiya şöbəsinin ştatda olan işçilərinin ümumi iş vaxtlarına uyğun gəlsin. Ona görə kitabxananın planlaşdırılan işi yerinə yetirmek üçün təmin edə biləcəyi real vaxtinin hesablanması vacibdir.

İllik planın layihəsi bibliografik istehsalat müşavirəsində müzakirə olunur və kitabxananın rəhbərliyi tərəfindən təsdiq edilir. Təsdiq edilmiş illik plan əsasında bütün şöbənin rüblük planı, həmçinin bölmələrin rüblük planları və şöbə işçilərinin fərdi planı tərtib olunur. Rüblük planlar tərtib olunarkən hər rübüñ xüsusi cəhəti və bölmənin iş vaxtinin rüblük fondları nəzərə alınır. Rüblük planlarda, həm də, irəli sürülən yeni vəzifələrlə əlaqədar baş verə biləcək işlər nəzərdə tutulur.

Bibliografik bölmədə illik və rüblük planlarla yanaşı işin ayrı-ayrı növlərinə-konkret elmi-tədqiqatın aparılmasına, retrospektiv bibliografik vəsaitin tərtibinə və s. dair xüsusi planlar da tərtib olunur. Belə məqsədli planlar elmi-köməkçi göstəricilərin tərtibi zamanı xüsusilə vacibdir. Onlar vəsaitin programı ilə yanaşı işin hər bir mərhələsinə nəzarəti həyata keçirməyə və onun müəyyən olunmuş müddətdə başa çatdırılması üçün tədbir görülməsinə imkan verir.

Biblioqrafik işin planlaşdırılması nəinki əməyin təşkilinin yaxşılaşdırılması masını təmin edir, həm də bütün proseslərə müntəzəm nəzarəti, uçot və hesabatı qaydaya salmağa imkan verir.

### ƏDƏBİYYAT

1. Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə "Dövlət Programı" // Kitabxanaşunaslıq və bibliografiya: elmi-nəzəri, metodiki və təcrübə jurnal. 2008, № 2, s.6-29.

2. Библиографическая работа в библиотеке: организация и методика. М. – 1990.-254 с.

3. Əliyev. Z. Müasir bibliografiq fəaliyyətin təşkili, inkişafı və tətbiqi məsələləri. //Kitabxanaşunaslıq və bibliografiya: elmi-nəzəri, metodik və təcrübə jurnal. B.- 2009.-№1.- s.91-98.

4. Xələfov A.A. XXI əsrin əvvəllərində kitabxana işinin əsas inkişaf istiqamətləri (müəhazirlar, təkliflər və proqnozlar.) – B.,2006.106s.

5. İsmayılov X. Kitabxanaların idarə edilməsinin müasir problemləri //Kitabxanaşunaslıq və bibliografiya: elmi-nəzəri, metodik və təcrübə jurnal.B.,-2009.-№1.-s27-35.

6. İsmayılov X. Kitabxana işinin təşkili və idarə edilməsi:Dərslik.-B.:Nurlar,2010.-323 s.

### PLANNING IS A FOSTERING TOOL FOR BIBLIOGRAPHIC ACTIVITY

X.T.AĞAEVA

#### SUMMARY

*Paper provides information about key requirements for management staff, management process, management functions of bibliographic processes in libraries and the most important function - the planning, its types, perspective and operational planning, planning principles, and structure of the annual plan compiled by library.*

**Key words:** bibliographic information, bibliographic management, organization of information, planning, current planning, long term planning.

### ПЛАНИРОВАНИЕ КАК СРЕДСТВО СТИМУЛИРУЮЩИЙ БИБЛИОГРАФИЧЕСКИЙ ДЕЯТЕЛЬНОСТЬ

X.T.AĞAEVA

#### РЕЗЮМЕ

*В статье дается информация об основных требованиях к управленческому аппарату, о процессе управления, функции управления библиографическим процессом в библиотеках и о планировании, как самой важной функции, о его видах, перспективном и оперативном планировании, принципах планирования, о структуре годового плана, составляемого в библиотеке.*

**Ключевые слова:** информационно-библиографические, библиографический управление, организация информации, планирование, текущее планирование, долгосрочное планирование.